

2020-ci il üçün İslam Mədəniyyətinin paytaxtları elan edilib



Tunisdə İSESKO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin XI konfransı çərçivəsində "Tunis İslam mədəniyyəti paytaxtı-2019" ilinin bağlanış tədbiri keçirilib.



Tünisin mədəniyyət naziri Məhəmməd Zeyn əl-Abidin, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Salim bin Məhəmməd əl-Malik, üzv dövlətlərin mədəniyyət nazirləri və nümayəndə heyətləri bağlanış tədbirində iştirak ediblər.



Tədbir "Qurani-Kərim" in tilavəti ilə başlanıb.

Tunisli nazir Məhəmməd Zeyn əl-Abidin çıxış edərək "Tunis İslam mədəniyyəti paytaxtı – 2019" ili çərçivəsində görülən işlərdən danışdı.

Sonra ərəb dünyasından Qahirə (Misir), Asiya qrupundan Buxara (Özbəkistan) və Afrika qrupundan Bisau (Qvineya Bisau) şəhərləri 2020-ci ilin İslam mədəniyyəti paytaxtları elan edilib.

M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"